

Mirzə Fətəli Axundov və qadın məsələsi¹⁾

Nə qədər ki, Mirzə Fətəli dramdan-
visliklə şəhərə qazanmışdır, o dərəcə-
də də Mirzə çamaat icində dinsizliklə
məşhur idi, ta o jerə kimi ki, onun
dəfninə oz dost və əqrəbasından
gedən olmağdırdı.

Və lakin, məsələnin bir tərəfi bir
nəv qaranlıq gərsənir: belə ki, lazı-
mına aşkar olmur ki, mərhumun my-
asirləri onu hansı səbəbdən laməzhəb
hesab edirdilər? Neçə ki, mə'lündür,
M. F. kəhnə ərəb əlifbasının mysəl-
manları tanəzzülynə mərbut tuturdu
və jeni mykəmməl bir əlifbanın tə-
şəkkylı jolunda Qafqazda, hətta Is-
tanbulda və Tehranda ciddi bir iqda-
mat başlamışdır. Təkçə bu kefijjət,
Mirzənin birçə bu təşəbbüsati, kafi
ola bilərdi ki, fanatik mysəlmanlar
xasprəstlərin latın hərufatının qura-
npın «myqəddəs» hərufatına tərçili
verən bir kəsi laməzhəb və myrtədd
adlandıraqdılar.

Saniyən, Mirzə Fətəli o dərəcədə
azadə fikirli idi ki, onu o və'dələr
filosof və həkim roşənzəmir adlandır-
rırdalar: amma səd hejif ki, mətləbin
bu tərəfi də acıq dejil ki, aja burada
Hindustan şahzadəsi Kəmalyddövəlinin
məktubları nəzərə alınyıqtı, ja jox; cyn-
ki Mirzənin tərcüməyi-halınpı jazanla-
rınpı hec biri bu vaqtadək məzkur sah-
zadənin məktublarından bir sehbat
acmağıbdırlar! Bəhər hal, Mirzə Fa-
təlinin gynahı oz əsrinin əhli-imanla-
rına nəzərində, vaqıən nəhaçət imis; sə-
bəb budur ki, o əl vurdunu məsələlə-

¹⁾ Bu məqalə M. F. Axundovun əly-
mynyn 50 illi münasibətilə 1928-ci il-
də jazılımışdır. Böyük ədəbi əhəmiyyətini
nəzərə alaraq dərç edirik.

rin hainəsindən «qan qoxusu» gəlit-
di; və o cümlədən biri də həmin qələ-
mə alıqəvəmiz qadın məsələsidir.

Qadın İzfiz—Islam aləmində indijə-
dək bir «od» olubdur ki, ona əl vur-
maq—barxta əl vurmaq kimi xatalı
hesab olunubdur. İslamyın şəriəti, ne-
çə ki, mə'lündür, qadının kişilərə na-
məhrəm tutubdur və bu qanunu poz-
maq gynahi-kəbirə qəbilindən sajılvab-
dır. Myrur ilə məsələ dəxi də bərkijibdir,
ta o jerə kimi ki, qadın sozunu
açıza albə danaşmaq bilmərrə qədə-
çən olunubdur. Qadının kişilərdən qo-
rumaq myrur-dylur ilə adət şəklində gi-
rib və gəldikcə o dərəcədə bərkijibdir
və qadın elə bir səxtiliklə aradan ge-
tyrylybdir ki, onun nə boj-buxununu
kycələrdə germək mymkyn olub, nə
bir məçlisdə onun adınpı cəkmək my-
jəssər olubdur.

Bir mysəlman bəndəsinin istilahınpı—onun arvadınpı adı joxdur, ar-
vadınpı adı—«bizim ev adamlıqız»-
dır. Bir mysəlman kişi əz jańıq
dostu ja bəlkə əz doqma qardaşınpı
janında arvadınpı adınpı cəkmək
məcburiyyətində olanda «Cəfərin ana-
sı», «Əhmədin anaşı» adlandırvabdır;
və bu qanunu pozanlar mysəlman
icində «joldan azmış, biqejrət» adı-
lı şohrat tapıblar və həmin «biqej-
rət» ystə mysəlman qardaşlar o qə-
dər qejrət gəstəriblər ki, biri-birinin
qanınpı icməjə hazırl olublar və icib-
lər də... Onuncun də cahil islam sair-
ləri dynjanınpı cəmi bədbəxtliklərini
qadınlarınpı ystynə jyxıblar.

Təbiidir ki, bir belə çəhalət zylma-
tı, icində, bir belə qaranlıq əsrde
Mirzə Fətəlinin qomedijaaları o tə'siri

bağlıydı ki, myəssib və nadan myşolman camaatı bir ovqat Mirzənin ystiyən fohşalarla və myşəjən cüvəcür tənərlərə hycum etməjə başlıdlar və camaatın bu nev rəftarına sabəb olmuş sohnajə cəxarlılan myşolman qabdnar idi.

Mirza Fətəli Axundovun qomedijalarının tyrk sohnasında gorsunmasası ejər bir boyuk tarixdir buna iki sei bəis olubdur; biri budur ki, Mirzənin qomedijaların yinimiyətli xəjli dəjərləri əsərlərdir; elə bir əsərlərdə ki, onunla nə inki—bizim jox manzollaşdırda olan sohniman fəxr edə bilərdi. Bəlkə bir belə pjesalar səm myəntəddin mülötörlərin sohnalarını ziyətləndirməjə qabil ola bilərdilər.

Biri da budur ki, Mirza Fətəlinin qomedijalarında Şərq qadın, ilə dəfə sohnajə cəxarlılar, orada dansçıbdır, gylýbdyr, aqlajıbdır və orada biringi dəfa kışlər icində izhəri-vycud eləjibdir.



Bələ mylahizə edək ki, boyuk bir məclisdir, teatro məclisidir; amma bilmirik ki, teatro nadir. Burada bir pərdə asılıbdır; amma bilmirik ki, nə pə-

dədir, və nədən ətrydyr. Paho! Birde bu parda galxds və parda dah coxlu camaat gorsəndi, burada rus bejyilə var (nacalnig) onun fəslər bir cəvənləşini və qolunu ba lajbş saxlaçırlar (Hejdərbəi).

Annum mo'min myşolman vəndələrinin hejratlı gotiran, mat və mə'ləl qoşa bir nətər gozəl myşolman goliniidir (Sona xanım) ki, burada adam kimini danışsın və Hejdərbəjin, oz adaxılışınla həbsdən xilas olmasının nacalnığın itliməs edir və soz verir ta bunun sonra Hejdərbəji ejri jola və qandrabat getməkdən daşındırsın («Haç Qara» qomedijası).

Buraya çəm olan tamaşasclar kimilər idi? O asrin myəssiblər və fanatiq myşolmanlar, və albatta bülənlər içində «qeyrəti» myşolmanlar da varındı. Gıram ki, camaat pişəvət bunu biliirdi ki, sohnadən nacalnığla dansşan Sona xanımıñ həqiqətə qadın dejil, cəvan oqlandır ki, ancaq qadın libasına giribdir; cunki haman əsrda myşolman qadınlarının sohnajə cəxib dənmişmişən ağla gələn bir sej dejil idi. Bununla bərabər jənə nadan camaat



M. F. Axundovun əsərlərindəki tiplər-dən.

Rəs. Əzim Əzimzadə (ordenli).

bir tarəfdən həvəskar artistlər, digor tarəfdən pjesanın jegəni sahibi Mirza Fətəliyənən təkifir və təl'in cəməqənən qalxızmadı idi. «Bədbaxt-lyq» burasında idli ki, myşolman qadınların sohnajə cəxarlı «biabur» edən pjesə bir dejil idi, iki dejil idi: məlumatlı ki, tək birçə «Kırmızı»dan başqa Mirza Fətəlinin bəs fəqərə qomedijalarında tyrk qadının sohnadə istiqət edir ki, ibarət olsun burlardan: «Haç Qara», «Musiqi Zordan», «Xan-Soranı», «Xərs quldurbəsan» və «Myrafia vəkilləri». Bu əsərlər cədən cəxib intisar tapan kimi, Qafqazın bir çox əhəmənə və həttə qəsəbələrindən tamaşaja qojuşmaqə başlıdlar və ona baxmajaraq ki, qadın rotonda sohnajə cəxanılar o vəqt larda cəvan oqlanları idi; tamaşasclar sohnanın zahirində ancaq tyrk qadınları və goryrdyler və boyuk məharətə jazılımış bu əsərlər qadınlarıların hələnələrənən keçirirdi ki, xam tamaşasclar bo'zon sybholenib, sohnadəkiləri həqiqət haldə qadın zənn edirdilər, təki, bii az vəqtində Mirza Fətəlinin qadın tiplərinin adalar hər bir jerdə camaat dilində virdi-zoban olmuşdur: «Sörgyzəti - xani - Sərəbi»-də Ziba xanım, Sələ xanım, Təjəbə xan-

nym, Nigar, «Məstəlişali»-da Sərənişa xanım, Gylcohra, Sərəbanı xanım, Xanpəri, «Myrafia vəkilləri»ndə Səkiño xanım, Zibejdə və «Xərs quldurbəsan»-da Zyleixa və Pərzad, və bunun natiçisindən myşolman camaatının kohu qafqazlılar başlıdlarla həvəskarları tolmətəndirməjə, o bəbatdən ki, onları teatrılarda «myşolman arvadları»nın adıñə cəkməjir, cunki neçə qabaqça ərz olunubdur, myşolman arvadlarının adıñə cəkməjir, ozy bi qəlet is, «ajib» is hesab olundu.

Bu vəhisiyi hətta adıbımız Əbdürəhimbəy ev «Xəjəlat» adlı əsərində qejid edibdir. Orada Hatanxan aqanın Mirzəja təarruzunu bəşlərdə böjan edir:

«Hələ bunular hamıñs dursun kənara sən mənim ozymı məşxərə qojudub-sən—bu hec; bas bu ovrat-usaq ilə nə işin var? Sən ozym hər cənd myşolmanlıqdan kənarsan, amma jənə nə qəder olsa da sənin qanlığın myşolman qanlıdır; hec sənə myşolman is-matına toxunmaq jaraşarmış? Qardas, nişə mənim ovratının, qızılıbzıñ adıñə camaat bilsin! Ejb olsun; sənin ucyuñ cox ejb olsun!».



Mirza Fətəli Axundovun əsərlərindəki tiplər-dən.
Rəs. Əzim Əzimzadə. (ordenli)

Mirzə Fətəlinin qomedijalarının qadsın tipləri—əsrin məisətinə gətirilməsini bir fotoqraf sökəlli kimi idir: əsərlərdə təsvir olunan qadınlarla ovaçı və otvarı, o məisətin qadın silsilərinin bir canlı nümunəsidir; orada qadınlar bir dövr ajnədə gərsən kimi gərsənlər, onun yeyi orada biz məxṭəfli tiplər, məxṭəfli sıfətlər rast gəlirik. Bu surətdə ki, bu əsərlər—məisətin ajnəsidir, təbidiyi ki, burada biz qadınların jaxş sıfətləri ilə pisini də, məsbət sıfətləri ilə məfəsimi də gora biləcəklər və qeyri Cyr də ola bilməzdi; ola bilməzdi ki, qocaq və bacarıqlar qadınları icində (Haçə Qara) gərxaq və bacarıqlıq qadın olmasına («Myrafis vəkilləri») və ha belə sədəqəti, doqru və dyryst qadından sajavı hıjlo və saxtakarlıqla mail qadın təpəlməsinə («Myrafis vəkilləri») və əzgə cyra ola bilməzdi.

Mirzə Fətəlinin məqsədi bu deyil idi ki, əsrin qadınlarla hər bir eftə və noşandan ari qalma versin və onları eblərini gizlətsin, ejər bir para xam jazıbsən kimi belə eləmis olsa idi, o daxili Mirzə Fətəli olmazdı və hətta bir para qadın tipləri zahidir—qocaq nazara gəlirsə də,— bu qo-

zağıb-əzbəski əksər ovqat ailə icarisində gəlir... bədrəftarlıqla da bir qədər malıldır (Sərabən xanım, Tukaz) və tabibidir: ellü, altıns və iyüz il bunluq qubaq Qarabağ, Şəki və Şirvan oïk-lorında jaşajın qadınlardan tündan artıq bir şej gözələr bilmərik, qəsabə ki, o əsrin kışləri də ha belə nadan və vohsi idilər. O qadınlarla əslərini qardaşları əksər ovqat vaqlarını quldur və qacaqlıqla keçirirlərmiş və o myihlədə jaşajın qadınları—əlbəttə ki, bu qəbil kışlərə gelib arvad olmaq itixar edərlərmiş («Xərys quldurbəsan») təmsilində Zyleja və Parzad.

Qomediyalarda qadınlar roftalarından bir məxṭəfərov rəvajat:

1) «Muşuo Zordan» təmsilində Hətəməxan aqanı arvadı Sərabən xanım,—bir tərəfdən qocaq və çyr'əti gəryuny, anna bitərbəyi və nadanlışə sababından bu qocaqla ejri zamanda bədrəftarlıqdır. Bumun qocaqlıb ancaq ondan ibarətdir ki, Şahbazbəjən Pariza getməjənə mane olmaq məqsədi ilə Hətəməxan aqanı qavaqlıq «pəhlivani» kimi cıxıb və ona horba galır və axtırda oz nadanlışə üçünəndan bir lotu dərvishin cadusuna aldañıb, erindən xəlvət dərvisi iyüz bacaq-



Mirzə Fətəli Axundovun əsərlərinəti tiplərdən

Rəs. Əzim Əzimzadə (ordenli)

ş il jöla salır. Xanpəri arvad xanımı və bu hynarına faxır edir və deyir: «Əh! xanım! ejər kışlərin aqlı olsası, nişə onları hər qədəmdə aldadıysə, ez bildiğimizi elijirdik!..»

2) «Hekət-xrys quldurbəsan»-da Bajramın Parzada eşqi onu quldurluğu və qacaqlıqə seqv edir ki, Parzad onu xoslasın, cunki o əsr «bas, vur, ut, oldır» osrı idi və qubzın sevdili üçəq rəsəd, qocaq və quldurluğuda dəs xıhan adalar olurmuş. J

3) «Haçə Qara» pjesasında Sona xanım Hejdərbəjən onu eşquin içindən həbsən qurtarmışdan otrı nacəsiq janımda niyajot frənlük və jalvar-qələb elijir, ta o jəro kinni ki, nacəsiq deyir:

— Vəziyyətənə dən, padışalıb baş-a cevir, jaz bu işi juxars bildir, bolka hanımın goz laşdırma rolin edərlər!..

4) Əvəm və torbijəsiz qadınlara məyxəssənən sıfətlərin niri do—iki rüvadlı evlarda bu avrardaların vürümü gynyələməj, biri - birləşənəq, biri - birləşənəq, biri - birləşənəqdir; bu tipləri Mirzə Fətəli «Sorgi-əstə - xanı - Sərəbi»-də boyik möha-

rətə jaradıbdır. Burada vəzirin iki arvadı — Ziba xanım və Səla xanım əsərin avvolindən axtıyanadək hir-birinə cəkisməkdədirler və vəzirin başına min kələk gətirməkdədirler.

5) Birlərdən başqa dəxili ki qadın tipləri de «Myrafis vəkilləri» qomediyasında rast gəlirik. Biri Şəkinə xanımlırdır, bu qəllili və dilavər bir qəzəbdər ki, tibbisinin və dovlətli Haçə Hasanı toğucunu baxmajsə, əz sevgilisi Əzizbəjən əzrişməq istəmir. O biri qadın Haçə Qəfürün ovratı Zeynəbdər ki, myrafis vəkillərinin hılışləsənədən əldənə səxta və həramə vasitələr ilə Haçə Qəfürün almış min təymən puluna sahiblənmək istəjir.

—O—

Budur Mirzə Fətəlinin əsərlərinin qadın tipləri. Burada biz gəryryk ki, bu qadınlarla cymlosi fitri qabililəyt və gəzəlliklərin hec birindən məshru deyilər: solamat, çyr'at, dilavarlık, sabat, — cymlosi birlərdə mövcuddur. Ancaq tək birçə dysmoni var; o da emsizlik və torbijəsizlikdir.

Qara pərdə dələndən dynjanlı işşiqına birlər cəxərbə gestərməkdə—



M. F. Axundovun əsərlərinəti tiplərdən.

Rəs. Əzim Əzimzadə (ordenli)

Mirzə Fətəli bunu kişilərə demək istəjir: bax, bu qoçqı və gözəl qadınlarla -ndı avan və nadan bir insanlardır. Goryron ki, indi siz burlara dars və tərbiya vermişdən ettiyət elərsiniz, cünki bilirsiz ki, bu zəkəh və qeyrətli qadınlar gələcəkdəki inqilabın sajəsində alınsı elçüqlər tərbiya və

cinin tə'siri altında öz azadlıqları -da edib və ondan da somra deixinzin aili icarısında aqalıñıvza və fahatınızın imkan qalmajacaqdır, zəki, dəxi iñşanlıq həqiqundan aqə olan bu qadınlar səriştin comadı, dəxi siz, kişilərin olımdan albə həmisilik tullajaçaqlar.



Ə. HAQVERDIJEV

Mirzə Fətəli Axundovun fəciəsi¹⁾

Bu mart aylınn 12-də Mirzə Fətəlinin vəfatından tam 50 il kecir. Mirzə Fətəlinin onur işitmə salınmış qadın qojandan axıb nəfəsinəndə boyık faciə idi. Epoletlər, intijazlar, xac və medallalarla bəzənmiş libasının altınlıda ot tutub alıñımaqda olan bir yrək dojyinməkdə idi. Otraf zylmat və çəhatə, bir noşar da olsa dil bilən jox, tamam Zaqafqazidə tökcə jannımda olan bir cıraqın işçiyini qavabaña, camaatı qojuñ syrytsky tək istədikləri jero-syrən ruhamlıq, baslırbunda Seçixylıstan Molla Əhməd olaraq qalan pərdə cəkildilər. Mirzə Fətəlinin yrəjinin faciosunu dyurst anlamaq istəyənlər «Künjagə» qomediyasında onum Molla Nuru səairin diliñə soñludji soñlora düşət jetirməlidirlər.

Molla Nuru uzyyny, evlərinin, mylkənarın giyrot verib Molla İbrahim Xəlilin janına gynimis alıñıraq gedənlərə tutub deñir: «Kişinin öz pesəsi onun yeyin bir iksirdir». Bunnun cavabında ondan sorusurlar: «Sən ki, səitən və sairlik da sanın pesəndir, bax, nə sabəbə bu sanətin sajəsində sanın dovtanıñ joxdur». Molla Nuru cavab verir: «Bəli, mənim hynarim allaqıq iksirdir. Amma neçə ki, siz deñirsiniz, ikisir laməhəla nəşqa fitəz lazımdır ki, onun tə'sirini qəbul edə. Habelə mənim hynarim üçün dəxi arbəbi-zövq-kəmal və mərifət lazımdır ki, dediğim əşərin qədrini bilsinlər. Sənənjan ki, mənim baxılımdan həmisahlilərimdən ki, sizsiniz, nə komal var, nə aql var, nə bejin var. Bu suratda ma-

2) Bu məqədə 1928-ci ilde M. F. Axundovun olymbynyn 50 illiñ mynası-hatılı fəzüləmsəsdir.

nim hynarimdən nə fajda hasil olacaq, mənim seirini nəjər məsrəfdür?».

Bundan da boyık faciə olarmış? Mirzənin jazduqlarını, soñlaklərini nəinki aulajan jox idi, hətta onu qo-mediaların, pul ilə albə jandırmaqda hər bir «məsələmə» savab əməl he-sab edirdi.

1849-cu sonnədə canişin Vorontsov-un emri ilə Tiflisdə teatr adında bir bina bərpa olundu. Bu teatra əsərlər jazmaq üçün canişin və qomissiya təskilini onr verdi. «Ernəni, gycər və türk». Ernəni, gycər qomissiyların fəvorun təskil olundu. Mirzə Fətəli isə mejdəndə tək qalub ozy yeyin türkəndən bir komikcə tapa bilində. Axtır ozy takılıkda qomediyalar jazmaq şuyru' eldi. Bu da bir faciə!

Daha faciə! Mirzə Fətəli onuryňn axtıryndən öz əsərlərini türk dilində sahnedə gormaşa myvaftaq olmadı. 1873-cu sonnədə birinci dəfa olaraq Bakuda, indiki zələmət sarayından türk dilində «Haçı Qara» qomediyasının oynanılmamasını xəbarını Həsənbəi Zərdabidən albə, ona bojılı bir cavab jazdı: «Mən qoçalmışam və qobr evinə javılaşlaşmam, jəqiu etmişdim; amma sizin bu xəbarınız mənim emrəmym on sənədən daha uzunmasınsa şabə oldı».

On sənədə jox, bes sənədən ondan sonra Mirzə arzuları, amallarы yrəjində qalaraq gözərlərini hamisəlik jundu. Mirzənin vəfatı da bir faciə idi.

Seçixylıstan Molla Əhməd, Mirzənin vəfat xəbarını esidib dedi: «Mən Mirzə ilə cox myslalıbdə olduğunumdan onun aqidələrinə dyurst bəsədəm və bu bəsədijət məni onun naməzəyin